



Parklar şəhəri, sabahın xeyir!

foto-reportaj

Gəncəni parksız, xan çinarlarsız, fəvvarələri təsəvvür etmək mümkün deyil. Budur, Xan bağında-yıq. Şəhərin gözü, necə deyirlər, hələ açılmayıb, sakitlikdir. Amma bu, nisbi sakitlikdir. Yavaş-yavaş sarılmaqda olan yarpaqların xəfif xışıltısı şəhər tezdən işə salınmış fəvvarələrdən süzülən suların səsinə qarışır və qərribə bir səs yayılır parka. Müləyim şəhər küleyi bu səsi daha da həzinləşdirir, qovub harasa uzaqlara aparır... Bir tərəfdən də yuxudan yenidən oyanıb bir-birlərini səsləyən quşların nəğməsi...

ehmalca. Bir qədər əvvəl uca çinarların arxasından ürkək-ürkek boylanan günəş də sanki indi əl-qol açıb, hər yeri nura boyamaqla yanaşı, yaxınlaşmaqda olan müləyim payıza sanki tabe olmaq istəmir, parkda gəzişənləri kölgəli yer axtarmağa məcbur edir.

Eyni mənzərə ilə şəhərdən bir qədər aralıda yerləşən nəhəng Heydər Əliyev Park Kompleksində qarşılaşırsınız. Xan bağından fərqli olaraq bu parkın ucu-bucağı görünür. İstirahət, əylənmək üçün nə desən var. Hətta bu günlərdə şəhər icra hakimiyyətinin təşəbbüsü ilə burada "Açıq kitabxana"lar təşkil olunub. İstənilən adam, istədiyi kitabı ödəniş



Tanış sifətlər görürük. Hiss olunur ki, hər şəhər bura gələn adamlardır. Biri iri addımlarla parkda dövrə vurur. Digəri qan-tər içində qaçır. Başqa birisi sadəcə yeriyir və elə yeriyir ki, elə bil ayağının altında kiminsə, nəyinsə qalmasından ehtiyat edir, astaca,

ələmədən alıb oxuya bilər. Təbii ki, qaytarmaq şərti ilə.

Saat 11-dir. Parkda artıq tək-cə böyüklər, yaşlılar və gənclər deyil, körpə uşaqlar da görünür. Onların əylənməsi üçün isə kifayət qədər guşələr var, attraksionlar fəaliyyət

göstərir...

Mirzə Şəfi Vazeh parkında da qələbəlikdir. Bilirsiniz, bura niyə çox adam gəlir? Deyim. Əvvəla, parkda istirahət üçün şərait var. İkincisi, gənclilər uzun illərdir adət ediblər. Ya piyada, ya da idarə etdikləri maşınla hərə əlinə bir-iki su qabı götürüb gəlir buradakı "Üç bulaq" deyilən yerdən su doldurmağa. Bu, bir növ şəhər sakinlərinin xobbisinə çevrilib desək, daha düzgün olar. Qeyd edək ki, Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovun təşəbbüsü ilə bu bulaq əsaslı şəkildə təmir olunub və burada içməli su, daha doğrusu, Göygöl suyu həmişə var.

Bir vaxtlar xarabalıq olan Gəncəçayın sağ sahilində salınmış Park-Bulvar kompleksi, şəhərin Baş Meydanı öz gözəlliyi, səliqə-sahmanı, yaşıllığı, gülü-çiçəyi ilə bizi bir daha heyran etdi. Artıq günəşin şüalarına tab gətirməyən adamlar da

bu guşələri asta-asta tərk edirdilər.

...Biz yalnız şəhər tezdən gündüz saat 12-dək bir neçə yerdə olduq. Axşam saatları da park və xiyabanlar əsl istirahət guşələrinə çevrilir. Çünki şərait var, adamların istirahətinin mənalı keçməsi üçün düşününlər, qayğı göstərənələr var. Bunu edənlərin sakinlərdən də ərkyana bir xahişləri var və baş çəkdiyimiz parklarda belə elanları tez-tez gördük: "Gəncəmizi təmiz və səliqəli saxlamaq sən sakinəndən asılıdır".

Görünən odur ki, müvafiq icra strukturları, elə sakinlərin özləri də Gəncəni çox sevir və bunu görmək üçün bizim kimi, bir-iki saatlıq şəhərə çıxıb gəzmək kifayətdir...

Hamlet QASIMOV,
"Xalq qəzeti"nin
bölge müxbiri

Gəncə